

# Uşaq ədəbiyyatı və çağdaş ədəbi proseslər

(əvvəli 13, 14, 16 və 17 may tarixli  
saylarımdız)

Bununla bağlı Nadir Əzhərinin yazdığı fikirlər tam bir gerçekkdir: "İndiki vaxtda, gözəl bir kitab dükənəna giron bir uşaq böyük bir ehtimalla istədiyi kitabı tapa bilər. Şəkilli, rəsmisiz macəra romanları, pəri nağılları və əfsanələr, fantastik, öz yaşıam əhvalatları, tarix kitabları, təbiətə əlaqədar kitablar, şeirlər, qısaca, yer üzündə var olan hər şəyə əlaqədar düzünlərlə kitab rəflərini doldurur. Bu gün kitab oxuyan uşaq sayı köhnəsinə görə çox artdı. Kitab satın almağa gücü çatmayan uşaqlar üçün Xalq kitabxanalarının uşaq kitabları hissəsindən davamlı olaraq borc kitab alına bilər. Bir çox məktəbin də öz xüsusi kitabxanası vardır. İndiki vaxtda uşaq kitablarının həm təlimçi, həm də əyləndirici olmasına əhəmiyyət verilir. Amma köhnədən belə deyildi, üstəlik uşaqların oxuyacaq kitab tapmaları asan olmurdı. XVIII əsrin əvvəlində yaşamış bir uşaqla bu mövzuda bilsəydiniz, oxumuş olduğu kitabların azlığına və bunların yalnız bir neçəsinin uşaqlar üçün yazılmış olmasına şaşardınız. Bundan 150 il əvvəlinə qədər kitab deyilincə, uşaqların ağlinə, ilk başdan sona qədər yaxşı davranış qaydaları ilə dolu dərs kitabları gəlirdi. Təlimçi kitabların yanında uşaqlar üçün maraqlı, əyləndirici kitablar yazılmışa başlanılı çox olmadı...".

Bələliklə, bir cəhəti vurgulamaq gərəkir ki, uşaqlar üçün nəzərdə tutulan bədii əsərlər ana dilində qələmə alınmalı, azyaşlı və yeniyetmə oxucuların yaş səviyyələri, süjet xətti sadə, dili aydın və xəlqi olmalıdır ki, bağça və məktəb yaşlı uşaqların nitqlərinin, bədii zövq və dünyagörüşlərinin inkişafına kömək etsin... Təbiətin flora və faunası, ilin fəsilləri Güney şairlərinin yaradıcılığında, çağdaş dövr uşaq ədəbiyyatında əsas mövzulardan biridir. Həbib Fərşbaf, İsmayıł Əfxəmi, Ramin Cahangirzadə, Xosrov Barışan, Bəhram Əsədi, Əli Fərizizadə Seloğlu, Duman Bəxtiyari ilin dörd fəslinin özəlliklərini vəsf etdikləri silsilə şeirlərini uşaqların anlaya biləcəyi sadə türkcədə qələmə almış, onlara gözlərinin qarşısında təbiətin necə növbə ilə döndən-dona girdiyini,

dağların, çəmənlərin, düzlərin ağappaq qarla örtüləndən sonra, yamyışlı don geyindiyini, yayın, payızın etəyinin min bir naz-nemət - meyvə və tərəvəz məhsulları ilə dolduguunu, toy-düyü, çal-çağır, bayramlar fəsl olduğunu sadə dillə anlatmağı və sevdirməyi bacarmışlar.

İlk dəfə sınağı "Uşaq ədəbiyyatından uşaq səsini duyaq" layihəsinin uğurlu alınacağına inanın Məhəmməd Abedinpur sələfi böyük Səməd Behrəngi kimi müəllimdir, şagirdləri ilə six temasdadır, onların yaradıcılıq potensialına bələddir. O, inanırdı ki, uşaq özü öz ədəbiyyatını yazıb-yaratmalıdır. Yazdıqlarında özü özünü tapmalı, taniyb tanıtmalıdır: "Neçə vaxtdır uşaqlarla çalışıram. Uşaqlardan əlimə çatan yazıları sevəsevə oxuyuram, bir döñə yox, neçə döñə oxuyuram; çünkü inanıram ki, yazmaq, uşaqa və bizə (topluma) çox dəyərlər qazandırıb bilər. Çünkü inanıram ki, uşaq özü öz ədəbiyyatını yazıb-yaratmalıdır, gözəl, doğal və düzgün yarada bildiyinə əminəm. Uşaq yazdığını ədəbiyyatda özünü tapacaq, özünü daha yaxşı taniyb tanıtılacaq".

Körpə fidanların hərtərəfli böyüyüb yetişmələri üçün bədii ədəbiyyatın nə qədər önəmlı olduğunu gözlənən istedadlı şair və yazar Ramin Cahangirzadə onların anlayacağı bir dildə dram əsərləri - pyeslər də qələmə almış və iki pyesi - "Torpaqdan bitən gülüş" (Ərdəbil-2018) və "Elay durur ayağa" (Ərdəbil-2018) artıq çapdan çıxmışdır. Son çığlarda istər Quzey Azərbaycanda, istərsə də Güneydə uşaqlar üçün dram əsərlərinin, demək olar ki, yazılmadığı, uşaq dramaturgiyasında durğunluğun hökm sürdüyü bir döñəmdə bir müəllifin üç pyesinin - "Pinti", "Torpaqdan bitən gülüş" və "Elay durur ayağa" dram əsərlərinin səhnələşdirilərək teatr salonlarında nümayiş olunması böyük hadisədir. Bu uğuru Ramin Cahangirzadə bədii dilinin sadəliyi, şirinliyi və təsvir etdiyi əhvalatlara, olaylara kiçikyاشlı oxucularını inandırmağı, düşündürməyi bacarması ilə qazanıb.

(davamı növbəti saylarımdız)

Esmira FUAD,  
filologiya elmləri doktoru.